

**СПОРАЗУМ ИЗМЕЂУ ВЛАДЕ РЕПУБЛИКЕ СРБИЈЕ И
ВЛАДЕ РЕПУБЛИКЕ АЗЕРБЕЈЦАН
О СОЦИЈАЛНОЈ СИГУРНОСТИ**
**SERBİYA RESPUBLİKASI HÖKUMƏTİ İLƏ AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ
ARASINDA SOSİAL TƏMİNAT HAQQINDA SAZİŞ**
**AGREEMENT BETWEEN THE GOVERNMENT OF THE REPUBLIC OF SERBIA AND
THE GOVERNMENT OF THE REPUBLIC OF AZERBAIJAN
ON SOCIAL SECURITY**

**ПОТВРДА О ЖИВОТУ
SAĞOLMA HAQQINDA ŞƏHADƏTNAMƏ
LIFE CERTIFICATE**

Члан 7. Административног договора/
 İnzibati Razılışmanın 7-ci maddəsi/
 Art. 7 of the Administrative Arrangement

Назив и адреса носиоца осигурања коме се потврда доставља:/
 Formanın ünvanlandığı səlahiyyətli qurumun adı və ünvani:/
 Name and address of the competent institution to whom the certificate is delivered:

--	--

Презиме/Soyadı/Family name:	Име/Adı/Given name(s):
Презиме на рођењу, ако се разликује/ Doğulduğu zaman soyadı (fərqlidirsə)/ Family name at birth, if it differs:	Датум рођења (дд-мм-гггг)/ Doğum tarixi (gg-aa-iiii)/ Date of birth (dd-mm-yyyy):
Адреса (улица и број, поштански број, место и држава)/ Faktiki yaşayış ünvani (ölkə, poçt indeksi, şəhər, rayon, qəsəbə və ya kənd, küçə, ev nömrəsi, mənzil nömrəsi)/ Current residential address (apartment No., street and No., Zip Code, city, district or town, country):	Место рођења и држава/ Doğulduğu yer və ölkə/ Place and state of birth:

Јединствени матични број грађана у Србији (JMBG)/
 Serbiya Respublikası vətəndaşının qeydiyyat nömrəsi (JMBG)/
 Serbian Citizen's Registration Number (JMBG): _____

Именовани је жив што доказује личним присуством и исправом:/ лична карта/
 Adlıçəkilən şəxs sağdır və bu onun iştirakı və sənədi ilə təsdiqlənmişdir/ şəxsiyyət vəsiqəsi/
 The named person is alive, which is proven by personal presence and document ID card pasport/
 _____ passport

број/
nömrə/
number:

издата од:/
 verən orqan/
 issued by

дана/
tarix/
date:

са важношћу до:/
 etibarlıdır/
 valid until

Потпис корисника пензије:/
 Pensiya alan şəxsin imzası/
 Signature of the pension beneficiary:

Назив и адреса институције која је оверила потврду/
Şəhadətnaməni təsdiq edən qurumun adı və ünvanı/
Name and address of the institution that verified the certificate:

Датум/ Tarix / Date:	Печат:/ Möhür/ Stamp	Име, звање и потпис лица које је извршило оверу потврде/ Şəhadətnaməni təsdiq edən şəxsin adı, vəzifəsi və imzası/ Name, position and signature of the person who verified the certificate
----------------------------	----------------------------	---

Напомене/Qeydlər/Notes:

У Републици Србији потврду о животу оверава Републички фонд за пензијско и инвалидско осигурање, Завод за социјално осигурање, јавни бележник или дипломатско-конзулярно представништво у земљи пребивалишта./

Serbiya Respublikasında pensiya alanın sağ olması haqqında şəhadətnamə Respublika Pensiya və Əllillikdən Sığorta Fondu, Sosial Sığorta İnstитutu, dövlət notariusu və ya yaşadığı ölkədəki diplomatik nümayəndəlik yaxud konsulluq tərəfindən təsdiq edilir./

In the Republic of Serbia, the life certificate is certified by the Republic Fund For Pension And Disability Insurance, Institute for Social Insurance, Public Notary or by diplomatic-consular mission in the country of residence.

Прималац пензије дужан је да надлежном носиоцу који врши исплату пензије, достави два пута годишње, у априлу и октобру, оверену потврду о животу на утврђеном обрасцу./

Pensiya alan şəxs ildə iki dəfə – aprel və oktyabr aylarında pensiyani ödəyən səlahiyyətli quruma müəyyən edilmiş formada Sağolma haqqında Şəhadətnamə təqdim edir./

The pension beneficiary submits a certified life certificate, using the established form, twice a year, in April and October, to the competent institution making the pension payment.

Ако ову потврду не доставите у горе наведеном року, исплата пензије ће вам бити обустављена./
Bu formanı yuxarıda göstərilən müddətlərdə təqdim etməsəniz, pensiyanın ödənilməsi dayandırılacaqdır./
If you do not submit this form within the above deadline, the payment of the pension will be suspended.